

Sujetdəki ölüm və ya Sabir Yusifoğlunun üç nöqtələri



Emil Rasimoğlu

rına söykəyərdi bir də gələcək zaman şəkilçilərinə. Axi, onun kimiləri üçün həyat yahız qayığın suda qalan hissəsidir, canavar rəsmidir. Həm də bu baxımdan bir az da dəqiq desək, bu şəhərdə adını taniyan hər kəsin en gözəl ay işığı tenhaliyi idi Sabir Yusifoğlu. Qaranlıqlıdan qopub, şəkillərə baş çəkib...və yeniden təngnəfəs qaranlığa qaydırın ay işığı tenhaliyi!

Axi, bəzən kimisi bu yer üzüne yahız şəkillərə baş çəkmək üçün gelər. Gelər...və ömrünü gözərinin karşısındı mis-qal-misqal yad dişlərə köçürdərlər! Hə, yad dişlərə - xatirə rəngli cığırında doğulan yad dişlərə!

...Sabir Yusifoğlu öz taleyinə toxuna bilməyenlər qatarını seçmişdi. O seçim onun qeyri-ixtiyari, qalılıyyət dolu seçimi idi. Xarakterindən ölümün ekvator xəttində yol başlamaq da bir ayni missiyadır, ağındı, məmənunu luqudu...Həm də elində hamidən gizlətdiyi, her kəsden qoruduğu köhnəmiş şahmat taxtası, dilində dar ağacına çəkilən günəşin adı ilə.

...Haradan bilmək olardı ki...Bəlkə de o nefes dərmək üçün ayaq saxlamışdı üstünü toz basmış bu qlobusun yanında.

Bilmirəm! Birçə bildiyim odur ki, onun nefes dərməyindən çox ondan NƏFƏS DƏRƏNLƏRİN varlığının şahidi olduq. Bu da bir Tanrı kombinasiyası idi şahına ləpirdəki gecelerin sayını göstəren həmin şahmat taxtasında. Çünkü heç kimə deyə bilmirdi, deyə bilmirdi ki, mən 'Allah - insan oyunu'ndan çox uzağam. Əlimdəki şərabdan görmədiyiniz tərəfimə, lap sizə qalacaq tabutuma qədər uzağam!

Divannın çatlarında elecə danxırıdı...səssiz-səmirsiz! Axi, Sabir Yusifoğlu təbiətin bir başqa qüvvəsi idi. Onda iz de başqa idi, tavandan asılan iç de, yorğunluq da...indi ALLAHı və İNSANı nə onun izi başışlayacaq, nə içi, nə də canında yuva quran yorğunluğu!

İnsan övladı ona AD qoymaqla haq-sızılıq etmişdi, Allah ise ondan OGÜL, ATA, BABA...ünvanı yaratmaqla. Çünkü enerjiyə...qüvvəyə...ad qoyulduşa o öz məqamından sürgün edilir. Bu mənada Sabir Yusifoğlu sonsuzluqdan öz adına, çərçivələre salınmış portretlərə...sürgün olunmuşdu.

*...və gün...və axşamçağı...o gecə 61
rağəmini hamımız qəfl tərk etdi. Beləcə
Sabir Yusifoğlu çəkildi ÜÇ NÖQTƏlərə.*

*Bu dünyada Tannının süd disindən
gələn insanlar çox azıdı. Qəribədir, elə deyilmə!
Ancaq azalığı qədər də tərcüməyi-
halının pəncərələrini ağı vəraqlara açma-
ğı sevər o adamılar. O adamlar ki onların
gözünün dərin yerinə çatanda Vətan
səhədlərini tərgidib gedər, Allah bütün
dinkəri, müharibələr silah səsini, təbiətsə
edam kötiyünүү. Elə məhz gör üzü də
oradan cücmaya başlayar, qanad da,
yol da, piçlı da...*

Həmin o adamlardan idi Sabir Yusifoğlu. Payızə küreyini çeviren, üzü rəssam fırçasında ilışib qalan Sabir Yusifoğlu!

...O penceyinin astar üzünü heç bir fəsilə göstərməyəcək qədər bir ağı sirr...səsə enməyən not...gediləməyən uzaqlıq idi. Çünkü həmişə çiyinlərini bir dirir, qubuqla-